



# Azərbaycan-Litva münasibətlərində yeni mərhələ

## Mətbuata bəyanatlar

Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nausėda mətbuata bəyanatlarla çıxış ediblər.

### Prezident İlham Əliyevin bəyanatı

- Cənab Prezident.  
Xanımlar və cənablar.

Cənab Prezident, bir daha Azərbaycana xoş gəlmisiniz. Mən Sizi bismən ölkədə qəbul etməkdən çox məmənunam. Azərbaycana rəsmi səfər etdiyiniz üçün çox sağ olun. Biz bunu dostluq və tərəfdarlıqlı əlaməti hesab edirik. Litva ilə Azərbaycan uzun illərdə ki, strateji tərəfdarlıqlar. Aramızda imzalanan Strategi Tərəfdarlıqlı üzrə Beyannamə həqiqətən əməkdaşlığımızın mahiyyətini öks edir. Bu gün cənab Prezidentin səfəri bir daha əməkdaşlığımızın strateji mahiyyətini təsdiq edir.

Biz bir çox məsələləri müzakirə etdik. Əlbəttə ki, biz məmənuniyyətlə əlkələrimiz arasındakı güclü siyasi əlaqələri, ikitəroflı gündəliyi aid müxtəlif məsələlərin həllinə kömək edən siyasi dialoqu vurğuladıq. İki il öncə cənab Prezident ilə videokonfrans vasitəsilə danişmaq imkanımız olub, çox konstruktiv və məhsuldar müzakirələr aparılıb. İndi də canlı olaraq ikitəroflı gündəliyi dair çoxlu vacib məsələlər haqqında danişmaq imkanımız oldu.

Bildiyiniz kimi, bu gün biz əlkələrimizin işgüzar daireləri qarşısında çıxış edəcəyik. Bilirom ki, iş qurmaqdə böyük qarşılıqlı maraq var. Bu gün biz həm ikitəroflı, həm də geniş tərkibdə görüşlərimiz zamanı iqtisadi, ticarət, neqliyyat, kənd təsərrüfatı, təhsil, enerji, idman və başqa sahələrdə əməkdaşlığını müxtəlif aspektlərinin geniş müzakirə etdik.

Əlbəttə ki, biz bu gün Cənubi Qafqazda münəaqişəndən sonra vəziyyəti də müzakirə etdik. Mən bir daha Azərbaycanın mövqeyini ifade etdim ki, biz Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgüsü kimi görmək isteyirik. Düşünürəm ki, ikinci Qarabağ müharibəsindən sonra bu əməkdaşlıq formatını yaratmaq üçün imkan var. Biz, həmçinin gürcüstanlı həmkərlərimiz ilə bu barədə fikir mübadiləsi apardı və onlar da bu seçimini çox müsbət qiymətləndirdilər. Lakin təsəssüf ki, Ermənistən indi qədər Cənubi Qafqazda təctəroflı qarşılıqlı fəaliyyət formatının ilkən olaraq başlanmasına həvəs göstərir. Düşünürəm ki, imkanlar oлden vərilməli deyil. Çünki indi Cənubi Qafqaz üçün sülh, təhlükəsizliyə və sabitliyə sadıqlıq nümayiş etdirməyin vaxtıdır. Post-münəaqış vəziyyətinə gəldikdə, bizdə müəyyən nikbinlik var. O faktə osaslanaraq ki, Ermənistən rəsmi olaraq sülh müqaviləsi ilə bağlı Azərbaycan tərəfindən irəli sūrlənən beş əsas prinsipi qəbul etmişdir. Yeri golmışken, ikinci Qarabağ müharibəsi qurtaran kim Azərbaycan açıq şəkildə sülh müqaviləsinin bağlanması və sahələrin delimitasiyasına dair birgə komissiyaların yaradılmasını dəstəkləməyə başlamışdır. Bu, Ermənistən tərəfindən müsbət qarşılanmadır. Sonra biz mövqeyimizi, yəni səfərə qədər görüşməyə hazırlıyalıq, hansı ki bunlar beynəlxalq hüququn əsas prinsipləridir, BMT Nizamnaməsi, Helsinki Yekun Akti və yaxşı beynəlxalq təcrübə və davranışlara uyğundur. Ümid edirik ki, Ermənistən həmin prinsipləri qəbul etdiyini ehtiva edən ilk mövqeyiməni sadıq qalacaq və bu, sülh saziş üçün əsas olacaq.



Eyni zamanda, biz Ermənistən sərhədlərin delimitasiyasına başlamağa dəvət etdik. Çünkü texminən 30 il ərzində Ermənistən dövlət sahəsindən, o cümlədən Azərbaycanın 20 faizərəsini təskil edən digər rayonları işğal altında olub. Buna görə sahələrin delimitasiyası zorurəti aydınlaşdır. Avropa İttifaqı Şurasının prezidenti cənab Şarl Mişelin təşəbbüs ilə aprelin 6-də Brüsselde keçirilmiş görüş zamanı razılıqlılaşdırılmışdır ki, aprelin sonuna qədər hər iki tərəf işçi qrup yaradacaq və onlar artıq öz fəaliyyətinə başlayacaqlar.

Azərbaycan işçi qrupunu vaxtında yaradmışdır və nümayəndə heyətini ezam etməyə hazır idi. Bu, erməni tərəfi ilə razılıqlılaşdırılmışdır. Yeri golmışken, sahələrlə bağlı ilk görüşün keçirilməsini təklif edən Ermənistən Xarici İşlər Nazirliyi olmuşdur. Azərbaycan həmin təklifi qəbul etmişdir və biz nümayəndə heyətini göndərməyə hazır idik. Lakin sonuncu gün - aprelin 29-də Ermənistən artıq razılıqlılaşdırılmış sanksiyaların tətbiq edilməsi çağırıldır. Əgər sanksiyalar, özü də, ciddi sanksiyalar tətbiq edilsəydi, onda, ola bilsin, heç müharibə olmazdı. Lakin əfsuslar olsun ki, Ermənistən çox xüsusi münasibətdən yararlanı və beynəlxalq hüququn kobud şəkildə pozduğuna, digər ölkənin orasında işğal etdiyinə baxmayaq, Ermənistəna heç bir sanksiya tətbiq edilmədi.

Azərbaycan orası bütövlüyü hərbi-siyasi yolla özü bərpa etməli oldu. BMT-nin Təhlükəsizlik Şurasının Ermənistən qoşunlarının dərhal çıxarılmasına tələb edən qətnamələrini özü icra etməli oldu. Nəhəyat, döyük meydanında və danışqlar masasında Azərbaycanın orası bütövlüyü bərpa olunmuşdur.

Azərbaycan hər zaman öhdəliklərə sadıq olub. Aprelin sonuna qədər görüşə ha-

zır olduğumuzla bağlı Avropa İttifaqı Şurasının prezidentinin iştirakı ilə söz vermişdik, biz buna sadıq idik. Lakin biz eyni məsuliyyəti Ermənistən tərəfdən də görməliyik. Başqa sözə, bizdə müəyyən nikbinlik olsa belə, Ermənistən hökumətinin bù cü manevrələri və çox qəribə addımları, əslində, yaranan müəyyən etimadı pozur.

İkinci Qarabağ müharibəsinə göldikdə bildirmək istədim ki, Azərbaycan BMT Nizamnaməsinin bize verdiyi hüquqdan, özümüz müdafiə hüququndan tam yararlanı. Biz texminən 30 il dənisiqlərə sadıq qaldıq, lakin onlar sıfır nöticə verdi. Uzun müddət ərzində mən şoxson hər zaman Ermənistən qarşı beynəlxalq ictimaiyyət tərəfindən sanksiyaların tətbiq edilməsi çağırıldım. Əgər sanksiyalar, özü də, ciddi sanksiyalar tətbiq edilsəydi, onda, ola bilsin, heç müharibə olmazdı. Lakin əfsuslar olsun ki, Ermənistən çox xüsusi münasibətdən yararlanı və beynəlxalq hüququn kobud şəkildə pozduğuna, digər ölkənin orasında işğal etdiyinə baxmayaq, Ermənistəna heç bir sanksiya tətbiq edilmədi.

Azərbaycan orası bütövlüğünü hərbi-siyasi yolla özü bərpa etməli oldu. BMT-nin Təhlükəsizlik Şurasının Ermənistən qoşunlarının dərhal çıxarılmasına tələb edən qətnamələrini özü icra etməli oldu. Nəhəyat, döyük meydanında və danışqlar masasında Azərbaycanın orası bütövlüyü bərpa olunmuşdur.

İndi isə biz ərazilərin yenidən qurulması və canlandırılması məsələsi ilə üzüüzük. Çünkü hər şey dağıdılmışdır ve yerləyeksən edilmişdir. Beynəlxalq ekspertlər azad edilmiş şəhərlərdən biri olan Ağdam "Qafqazın Hirosiması" adlandırlırlar. Lakin Hirosimada olduğu kimi, burada dağıntılar atom bombasına görə olmamışdır, işğal zamanı barbar və vandallar tərəfindən həyata keçirilmişdir. İndi isə yenidən demək istəyirəm ki, biz sülhə sadıqlıq və ona mümkin ən tez bir zamanda nail olmaq isteyirik.

Bu gün biz cənab Prezident ilə Avropa İttifaqı-Azərbaycan əməkdaşlığını geniş şəkildə müzakirə etdik, hansı ki çox uğurla inkişaf edir. Həmçinin yeni saziş üzrə dəniz sanksiyaların yekunlaşdırılması perspektivlərini, enerji, neqliyyat təhlükəsizliyi məsələlərini, ticarət münasibətlərini müzakirə etdik. Avropa İttifaqı bizim əsas ticarət tərəfdəşimizdir. Avropaya təbii qazın ixracına başlamağımıza neft-qaz qiymətlərinin artmaqla bağlı olduğu faktını nəzərə alaraq, bu il bizim Avropa İttifaqı ilə ticarət dövriyyəsinin hacmi, əlbəttə ki, artırımdır. Biz Litvaya Azərbaycan-Avropa İttifaqı yaxınlaşmasını dəstəklədiyinə görə minnətdər. Avropa İttifaqının 9 üməti ilə Azərbaycan artıq strateji tərəfdənlərdir. Daha mayusediçisi, yəni, dəniz səfərənək təklifindən irəli gələrək 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsi təklifimizdən də Ermənistən imtina etməsi oldu. Beləliklə, indiyədək biz Ermənistəndən hər hansı yeni tarixləri gözəylərik ki, işə başlayaqla. Nəhəyat, döyük meydanında və danışqlar masasında Azərbaycanın orası bütövlüyü bərpa olunmuşdur.

Mən bizim dialoğun davamını və yaxşı nöticələri gözləyirəm. Əminəm ki, belə də olacaq. Bir daha xoş gəlmisiniz.

### Prezident Gitanas Nausėdanın bəyanatı

- Salam, zati-aliləri Prezident Əliyev. Nümayəndə heyətinə birgə Azərbaycana səfərə gəlmək çox xoşdur. Bizi öz gözəl ölkənizdə qəbul etdiyinə görə töşəkkür edirəm. Mən artıq Bakının necə də gözləyəcəyim olduğunu fikir verdim və bu səfər zamanı onunla daha da yaxından tanış olacağımı ümidiyəm.

Azərbaycan Qafqaz regionunda Litvaya çox önemli tərəfdəsidir. İkitəroflı münasibətlərin, cənab Prezident, Sizin qeyd etdiyiniz 2007-ci ildə imzalanan Strategi Tərəfdənlər üzrə Birgə Boyanatın ruhuna uyğun şəkildə dəha da inkişaf etdirilməsi bizim marağımızdır. Mən tam inanram ki, bizim iqtsadi əməkdaşlığımızın genişləndirilməsi üçün böyük potensial var. Bu səbəbdən mən özümlə Azərbaycana bir çox biznes nümayəndələrini getirmişəm. Biz bazar imkanlarını araşdırmaqdən xilas etmişəm. Cənab Prezident, bizi Bakıda səmimi qarşılığımıza görə töşəkkür edirəm və Sizi Vilnüsə səfərə dəvət edirəm.

**Prezident İlham Əliyev:** Təşəkkür edirəm.

Biz Avropa və onun təhlükəsizlik arxi-tectureşası üçün önemli dönməyik. Biz indi danışığımız zaman Ukrayna öz suverenliyini və ərazi bütövlüyünü müdafiə edir. O, həmçinin qaydalara əsaslanan beynəlxalq nizami müdafiə edir. İndi bütün mövcud praktiki vasitələrlə Ukraynanı dəstəkləmək vacibdir.

Litva Avropa İttifaqı ilə Azərbaycan arasında daha feal əməkdaşlığın tərəfdərədir. Azərbaycan Avropa İttifaqının Şərqi Tərəfdənligi platforması kontekstində çox önemli ölkədir və strateji enerji tərəfdəsi. Biz Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə irolileyişi dəstəkləmək də davam edirik. Ukraynadakı mühərbi və enerji resursları mənbələrini şaxələndirmək üçün Avropaya bir xəbərdarlıq id. Avropa İttifaqı öz enerji resursları mənbələrinin şaxələndirilməsini və özünün yanaçqı məhsullarında Rusiyadan asılılığına son qoymaq istəyir. Avropa İttifaqında enerji ixrac edən alternativ ölkələrlə, o cümlədən təbii qaz sahəsində Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə böyük maraq var. Azərbaycan enerji sektorunda Avropa İttifaqının etibarlı tərəfdəsidir.

Biz ölkələrimiz arasında Avropa və digər beynəlxalq inkişaf alətləri vasitəsilə əməkdaşlıq potensialı görünür. Biz öz uğurlarımızla və isləhatlar sahəsindəki təcərübəmizdə bələşməkə maraqlıq. On yaxşı misallardan biri Avropa İttifaqının Twinninq programıdır. Azərbaycan və Litva bu programda etibarlı tərəfdəşlərdir və mən bilirom ki, biz artıq bir çox Twinninq layihələrinə sənətə qatmışıq, bəziləri isə davam etməkdədir.

Mən bilirom ki, Azərbaycan öz qarşı-sına umumi enerji sahəsində bərpaolunan enerji mənbələrinin həcmi artırılması məqsədini qoymub. Litva bərpaolunan enerji sektorunda, xüsusilə günəş enerjisi sahəsində güclü mövqeyə malikdir. Litva şirkətləri yüksək keyfiyyətə və davamlılığla malik günəş enerjisi modulları təqdim edə bilər. Litva Azərbaycana çox sayıda fərqli qida məhsulları təqdim edə bilər, hansının ki, əsas ixrac bazarı Avropa İttifaqıdır. O bazar, hansi ki yüksək soviyyəli qida keyfiyyəti tələb edir.

Mən bilirom ki, Azərbaycan öz qarşı-sına umumi enerji sahəsində bərpaolunan enerji mənbələrinin həcmi artırılması məqsədini qoymub. Litva bərpaolunan enerji sektorunda, xüsusilə günəş enerjisi sahəsində güclü mövqeyə malikdir. Litva şirkətləri yüksək keyfiyyətə və davamlılığla malik günəş enerjisi modulları təqdim edə bilər. Litva Azərbaycana çox sayıda fərqli qida məhsulları təqdim edə bilər, hansının ki, əsas ixrac bazarı Avropa İttifaqıdır. O bazar, hansi ki yüksək soviyyəli qida keyfiyyəti tələb edir.

Ölkələrimiz arasında nəqliyyat və lo-gistika sahəsində əməkdaşlıq da böyük potensialı malikdir. Litva yaxşı inkişaf etmiş avtomobil yolu, dəmir yolu, intermodal və dəniz limanları infrastruktur və xidmətlərinə sahibdir. Biz Avropa bazarına sərfəli logistik çıxış imkanı təqdim edə bilərik. Biz Avropa-Qafqaz-Asiya mövqeyə dəhlizinin potensialını araşdırmaqdə maraqlıq.

Təhsil sahəsi üzrə nümayəndə heyəti de Azərbaycana gəlib. Litva universitetlərinin rektörələri ali təhsil sahəsində əməkdaşlığı gücləndirmək istəyirlər. Əsas möqsəd Azərbaycan universitetləri ilə birlikdə təhsil proqramlarının qurulmasıdır. Bu kontekstdə demək istəyirəm ki, həyat yoldaşım Diana Azərbaycan Dövlət İqtisad Universitetində auditoriya-nın açılış mərasimindədir. Auditoriya litvalı yazıçı Vincas Kreve-Mickevicisun adını daşıyır. Vincas Kreve görkəmlə və müstəsnə bir şəxsiyyətidir. Yidi, 1919-cu ildə o, müstəqil Azərbaycan Respublikasında Litvanın konsulu kimi çalışmışdır. O, Litva sənədləri vermeklə min-lərlə insan bolşeviklərin qırımı terrorundan xilas etmişdir. Cənab Prezident, bizi Bakıda səmimi qarşılığımıza görə töşəkkür edirəm və Sizi Vilnüsə səfərə dəvət edirəm.

**Prezident İlham Əliyev:** Təşəkkür edirəm.